

Brüssel görüşü regionda etibarlı sülhün formallaşmasına xidmət edir

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sayca ikinci görüş keçirildi. Görüşün nəticələri ilə bağlı Şarl Mişelin jurnalistlərə verdiyi bəyanatda aydın şəkildə göstərilir ki, bu tədbir irəliyə doğru atılmış mühüm bir addımdır. Avropa İttifaqı Şurası prezidentinin son bəyanatı artıq münaqişənin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir. Artıq ümidverici nəticə var və bir sıra vacib məsələlər üzrə konkret razılaşmalar əldə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliyik Akademiyasının professoru, Milli Məclisin deputati Elman Nəsirov görüşün yekunu barədə təessüratlarını bizimlə bölüşərkən dedi:

– Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin müəyyən etdiyi Brüssel gündəliyi nəticə etibarilə postmüharibə dövründə regionda davamlı sülhün, əmin-amanlığın və təhlükəsizlik mühitinin formallaşmasına xidmət edir. Belə bir görüşün keçirilməsi, şübhəsiz ki, olduqca müsbət hadisədir və regionda dayanıqlı sülhün və təhlükəsizlik mühitinin, sabitliyin formallaşması üçün atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Təbii ki, istənilən görüş əldə edilmiş razılaşmalar baxımdan əhəmiyyətlidir. Ancaq budəfəki görüşə bir neçə vacib məqamdan diqqət ayırmaga dəyər.

Bu görüş Azərbaycan üçün olduqca məqbul məqamlarla yekunlaşdı. Brüssel danışçıları və onun nəticələri birmənalı olaraq, dövlətimizin milli maraqları na uyğun köklənib. Görüşün nəticəsi bir sıra məsələlərə görə irəliyə doğru daha bir addım hesab olunur. Birinci, Azərbaycan Ermənistan tərəfinə 5 baza prinsipi üzrə danışqların aparılması və razılaşmanın əldə edilməsi ilə bağlı təkliflər irəli sürüb. Budəfəki görüşdə danışqlar məhz həmin 5 baza prinsipi üzrə aparılıb. Sülh sazişinin bağlanmasında da müzakirə olunan məsələlərdə həmin prinsiplər əsas götürülür. Bu, ilk növbədə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı məsələdir. Yəni, Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı mövqeyi nəzərə alınır. Bu istiqamətdə razılaşma əldə edildi.

İndiyədək bu məsələ müzakirə olunurdu, amma konkret addım atılmadı. İndi isə artıq hər iki ölkənin Xarici İşlər nazirlərinə tapşırılıb ki, onlar məhz sülh sazişinin hazırlanması ilə bağlı işə başlasınlar. Bu, demək olar ki, konkret nəticədir. Bundan başqa, görüşdə Azərbaycan və Ermənistanın siyasi liderləri razılığa gəliblər ki, hər iki dövlətin sərhədləri müəyyən edilsin, onların delimitasiyası ilə bağlı birgə sərhəd komissiyası yaradılsın. Aprelin sonuna dek bu komissiyanın yaradılması prosesi başa çatsın.

Görüş zamanı daha bir razılaşmanın da əldə olunduğu barədə söhbət açan E.Nəsirov dedi ki, bu, hər iki ölkə arasında nəqliyyat-kommunikasiyaların

bərpası ilə bağlıdır: "Dəmir yolu xətlərinin, avtomobil yollarının tikilməsi ilə bağlı da razılıq əldə edilib. Bu məsələ ilə bağlı əvvəller də mövqelər yaxın idi, indi isə konkretlik əldə olunub. Razılaşmaya görə, Avropa İttifaqı ərazilərin minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlıının taleyinin müəyyən edilməsi, onlar haqqında müfəssəl məlumatın verilməsi, onların kütləvi şəkildə dəfn olunduğu məzarlıqların təpiləsi, eyni zamanda, Qarabağda bərpa-yenidenqurma işləri ilə bağlı məsələlərdə Azərbaycana kömək göstərəcək".

Ə Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra verdiyi bəyanatda hər iki dövlət başçılarının ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb. Sənədde Dağlıq Qarabağ ifadəsinə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna istinad edilməməsi Azərbaycanın irəli sürdüyü baza prinsiplərinin qeyd-şərtəsiz qəbul olunmasından xəbər verir.

İki ölkə arasında həllini gözləyən ən vacib problemlərdən biri Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. İlk dəfə Brüssel görüşündə bu məsələ barəsində razılaşma əldə edildi. Belə ki, aprel ayının sonuna qədər bu istiqamətdə sərhəd komissiyasının formallaşdırılması qərara alındı. Yəni,

artıq ümumi sözlərdən konkret əmələ keçilib. Birgə komissiyanın da işi məhz bu istiqamətdə olacaq. Komissiyanın formallaşdırılması aprel ayının sonuna qədər başa çatmalıdır.

E.Nəsirov Ə Şurası prezidentinin də danışçıların yekunundan razı qaldığını bildirdi: "Şarl Mişel bu görüşün çox səmərəli keçdiyini bildirdi. Dedi ki, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstekləməkla məşğıl olundularını diqqətə çatdırıb və bu sahədə böyük bir irəliləyişə nail olduqlarından məmənunluğunu bildirdi. Qeyd etdi ki, biz hamımız birlikdə sülh danışqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik".

Bu görüşdən sonra iki ölkə artıq öz aralarındaki problemi həllini, münasibətlərin qurulmasını tərəfsiz, birbaşa özləri danışqlar yolu ilə həll edəcək.

Avropa İttifaqı Şurasının prezidenti bəyan etdi ki, Avropa İttifaqı iki qonşu ölkə arasında münasibətlərin qurulması, əməkdaşlığın temini üçün dəstəyini göstərməyə hazırlıdır.

E.Nəsirov sonda bu nəticələrin həm iki ölkə arasında, həm də regionda sabitliyə, sülh sazişinə və Azərbaycanın siyasi-diplomatik zəfərinə doğru yaxşı irəliləyiş olduğunu bildirdi.

**Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"**